

Suveren Fondlar (SF)

“Santyaqo Prinsipləri”

Ümumi Qəbul olunmuş Prinsip və Normalar (ÜQPN) üzrə qiymətləndirmə

Aprel, 2020

<b>Prinsiplər/Alt-prinsiplər</b>	<b>Cavablar</b>
<p><b>A. Hüquqi Əsaslar, Məqsədlər və Makroiqtisadi Siyasətlə Əlaqələndirmə</b></p> <p><b><u>Prinsip 1.</u></b></p> <p>SF-in hüquqi əsasları möhkəm olmalı, onun effektiv fəaliyyətini və məqsədlərinə nail olmasını dəstəkləməlidir.</p> <p><b>Alt-prinsip 1.1.</b></p> <p>SF-in hüquqi əsasları SF-in və onun əməliyyatlarının hüquqi cəhətdən möhkəmliyini təmin etməlidir.</p> <p><b>Alt-prinsip 1.2.</b></p> <p>SF-in hüquqi bazasının və strukturunun, eləcə də SF ilə digər dövlət orqanları arasında hüquqi əlaqələrin əsas xüsusiyyətləri ictimaiyyətə açıqlanmalıdır.</p>	<p>ARDNF-nin hüquqi əsasları Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə”də (bundan sonra “ARDNF-nin Əsasnaməsi”) aydın şəkildə təyin olunmuşdur.</p> <p>ARDNF büdcədən kənar dövlət təsisatı, hüquqi şəxsdir və onun fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, Prezidentin fərmanı və sərəncamları və “ARDNF-nin Əsasnaməsi” rəhbər tutulur.</p> <p>ARDNF-nin hüquqi əsasları, strukturu və digər dövlət qurumları ilə əlaqələrinə dair bütün hüquqi sənədlər ictimaiyyətə açıqlanır və Fondun rəsmi internet sahifəsindən əldə oluna bilər.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a></p>
<p><b><u>Prinsip 2.</u></b></p>	

<p>SF-in fəaliyyətinin məqsədi aydın şəkildə müəyyən olunmalı və ictimaiyyətə açıqlanmalıdır.</p>	<p>ARDNF-nin yaradılmasının əsas məqsədi neft və qaz sazişlərinin icrasından əldə olunan gəlirlərin toplanmasını və səmərəli idarə olunmasını təmin etməkdir.</p> <p>ARDNF-nin əsas vəzifələri ölkədə makroiqtisadi stabilliyin (valyuta daxilolmalarının mənfi təsirlərinin neytrallaşdırılması) qorunması və vəsaitlərin indiki və gələcək nəsillər üçün toplanıb artırılmasıdır.</p> <p>Yuxarıda qeyd edilən ARDNF-nin yaradılmasının əsas məqsədi, həmçinin ARDNF-nin əsas vəzifələri Fondun rəsmi internet sahifəsinə yerləşdirilmişdir.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/qqh59kviix.pdf">https://www.oilfund.az/storage/images/qqh59kviix.pdf</a>  <a href="https://www.oilfund.az/fund/about/mission">https://www.oilfund.az/fund/about/mission</a></p>
<p><b><u>Prinsip 3.</u></b></p> <p>SF-in fəaliyyətinin ölkədə birbaşa makroiqtisadi təsirləri olarsa, bu fəaliyyətin ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmasını təmin etmək məqsədi ilə o, yerli maliyyə və pul-kredit orqanları ilə yaxından əlaqələndirilməlidir.</p>	<p>ARDNF-nin qanunvericiliyinə əsasən Fondun vəsaitləri Azərbaycan Respublikası daxilində investisiya edilə bilməz. ARDNF-nin xərcləri Milli Məclis tərəfindən təsdiq olunan icmal büdcənin tərkib hissəsidir.</p> <p>Büdcə Sistemi Haqqında qanuna əsasən icmal büdcə müvafiq dövlət qurumları ilə (Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və s.) məsləhətləşmələr və ARDNF-nin iştirakı ilə hazırlanır.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a>  <a href="https://www.oilfund.az/storage/images/oigo5rbbvn.pdf">https://www.oilfund.az/storage/images/oigo5rbbvn.pdf</a>  <a href="https://oilfund.az/storage/uploads/f0waqk7ikt.pdf">https://oilfund.az/storage/uploads/f0waqk7ikt.pdf</a></p>
<p><b><u>Prinsip 4.</u></b></p> <p>SF-in maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair ümumi yanaşmaya uyğun olaraq dəqiq və ictimaiyyət üçün açıq olan siyasət, qaydalar, prosedurlar və ya mexanizmləri olmalıdır.</p>	<p>ARDNF-nin maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair prosedur qaydalar “ARDNF-nin Əsasnaməsi” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (büdcə) gəlir və xərclər proqramının tərtibi və icrası qaydaları”nda (bundan sonra “ARDNF-nin büdcəsinə dair qaydalar”) aydın şəkildə müəyyən olunmuşdur. Bu qaydalar ARDNF-nin rəsmi internet sahifəsində yerləşdirilmişdir.</p>

<p><b>Alt-prinsip 4.1.</b></p> <p>SF-in maliyyələşmə mənbələri ictimaiyyətə açıqlanmalıdır.</p> <p><b>Alt-prinsip 4.2.</b></p> <p>SF-in vəsaitlərinin xərclənməsinə aid ümumi yanaşma ictimaiyyət üçün açıq olmalıdır.</p>	<p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a>  <a href="https://www.oilfund.az/storage/images/oigo5rbbn.pdf">https://www.oilfund.az/storage/images/oigo5rbbn.pdf</a>  <a href="https://oilfund.az/storage/uploads/f0waqk7ikt.pdf">https://oilfund.az/storage/uploads/f0waqk7ikt.pdf</a></p>
<p><b><u>Prinsip 5.</u></b></p> <p>SF-ə aid müvafiq statistik məlumatlar Fondun ali idarəedici orqanına və ya lazım olan hallarda makroiqtisadi məlumatlar sisteminə daxil edilməsi məqsədi ilə digər lazımi orqanlara vaxtılı-vaxtında təqdim olunmalıdır.</p>	<p>ARDNF-yə aid statistik məlumatlar aylıq əsasda Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə, həmçinin rüblük və illik əsasda Dövlət Statistika Komitəsinə göndərilir. ARDNF həmçinin özünün gəlir və xərcləri ilə bağlı məlumatları Hesablama Palatasına və digər müvafiq məlumatları Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və digər əlaqəli dövlət orqanlarına təqdim edir. Əlavə olaraq, ARDNF öz fəaliyyəti ilə bağlı müvafiq məlumatları müntəzəm olaraq Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna təqdim edir.</p> <p>ARDNF-nin fəaliyyəti ilə bağlı bütün məlumatlar (audit olunmuş illik hesabatlar, rüblük hesabatlar və s.) Fondun rəsmi internet sahifəsi vasitəsi ilə ictimaiyyətə çatdırılır.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a>  <a href="https://www.oilfund.az/storage/images/oigo5rbbn.pdf">https://www.oilfund.az/storage/images/oigo5rbbn.pdf</a>  <a href="https://oilfund.az/storage/uploads/f0waqk7ikt.pdf">https://oilfund.az/storage/uploads/f0waqk7ikt.pdf</a></p>
<p><b>B. İnstitusional əsaslar və İdarəetmə strukturu</b></p> <p><b><u>Prinsip 6.</u></b></p> <p>SF güclü idarəetmə strukturuna malik olmalı və bu idarəetmə strukturu Fondun məqsədlərini həyata keçirmək üçün hesabatlılıq və əməliyyat müstəqilliyini</p>	<p>ARDNF-nin üç-pilləli idarəetmə strukturu var və ölkə Prezidenti ali idarəetmə səlahiyyətlərinə malikdir.</p> <p>ARDNF-nin fəaliyyətinə nəzarəti Baş nazirin sədrlik etdiyi Müşahidə Şurası həyata keçirir. Müşahidə Şurasının digər üzvləri Milli Məclis sədrinin müavini, Maliyyə naziri, İqtisadiyyat naziri, Mərkəzi Bankın sədri, Prezidentin köməkçisi-Prezident</p>

<p>dəstəkləyən rol və öhdəliklərin aydın və effektiv bölgüsünü təmin etməlidir.</p>	<p>Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri və Prezidentin köməkçisi-Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdürüdür.</p> <p>ARDNF-in əməliyyat idarəetməsi İcraçı direktora həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidenti, Müşahidə Şurası və İcraçı direktorun hüquq və vəzifələri “ARDNF-nin Əsasnaməsi”ndə aydın şəkildə göstərilmişdir.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a></p>
<p><b><u>Prinsip 7.</u></b></p> <p>Ali idarəedici orqan SF-in məqsədlərini müəyyən etməli, aydın şəkildə müəyyən olunmuş prosedurlara əsasən Fondun idarəetmə orqan(lar)ının üzvlərini təyin etməli və SF-in əməliyyatları üzərində nəzarəti həyata keçirməlidir.</p>	<p>ARDNF-nin təsis olunmasının məqsədləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “ARDNF-nin Əsasnaməsi”ndə aydın şəkildə müəyyən edilmişdir.</p> <p>5-ci və 6-cı Prinsiplərə verilən rəylərə də bax.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a></p>
<p><b><u>Prinsip 8.</u></b></p> <p>İdarəetmə orqan(lar)ı SF-in maraqları çərçivəsində fəaliyyət göstərməli və öz funksiyalarını həyata keçirmək üçün aydın şəkildə müəyyən olunmuş mandata, müvafiq səlahiyyət və sərəştəyə malik olmalıdır.</p>	<p>Azərbaycan Respublikası Baş nazirinin sədrlik etdiyi Müşahidə Şurasının heyət üzvlərini Azərbaycan Respublikası Maliyyə naziri, Mərkəzi Bankın sədri, İqtisadiyyat naziri, Milli Məclis sədrinin müavini və Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təşkil edirlər. Müşahidə Şurasının öz funksiyalarını yerinə yetirməsi üçün aşkar təyinatı, müvafiq vəzifə və səlahiyyətləri vardır. Müşahidə Şurasının bütün vəzifə və öhdəlikləri müvafiq normativ qanunvericiliklə tam şəkildə müəyyən olunmuşdur.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a></p> <p><a href="https://oilfund.az/fund/management/supervisory">https://oilfund.az/fund/management/supervisory</a></p>

<p><b><u>Prinsip 9.</u></b></p> <p>SF-in əməliyyat idarəetməsi onun strategiyalarını müstəqil əsasda və aydın şəkildə müəyyən olunmuş öhdəliklərə uyğun olaraq həyata keçirməlidir.</p>	<p>“ARDNF-nin Əsasnaməsi”, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar” (bundan sonra “İnvestisiya qaydaları”) və “ARDNF-nin büdcəsinə dair qaydalar” İcraçı direktorun rol və öhdəliklərini aydın şəkildə müəyyən edir.</p> <p>Bu rol və öhdəliklərə müvafiq olaraq, İcraçı direktor ARDNF-nin əməliyyat idarəetməsində müstəqilliyə malikdir.</p> <p>Daha ətraflı məlumat üçün bax:  <a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a>  <a href="https://www.oilfund.az/storage/images/lfldho8sr9y.pdf">https://www.oilfund.az/storage/images/lfldho8sr9y.pdf</a>  <a href="https://www.oilfund.az/storage/images/oigo5rbbvn.pdf">https://www.oilfund.az/storage/images/oigo5rbbvn.pdf</a></p>
<p><b><u>Prinsip 10.</u></b></p> <p>SF-in əməliyyatlarına dair hesabatlılıq sistemi müvafiq qanunvericilik, nizamnamə, digər təsisat sənədləri və ya idarəetmə razılaşmasında aydın şəkildə müəyyən olunmalıdır.</p>	<p>ARDNF-də hesabatlılıq sistemi “ARDNF-nin Əsasnaməsi”, “İnvestisiya qaydaları”, “ARDNF-nin büdcəsinə dair qaydalar” və “Büdcə Sistemi Haqqında qanun”da aydın şəkildə müəyyən olunmuşdur. Fondun fəaliyyətini əks etdirən rüblük hesabatlar və audit olunmuş illik hesabatlar müntəzəm olaraq hazırlanaraq ictimaiyyətə açıqlanır. ARDNF-nin fəaliyyətinə dair bütün məlumatlar Fondun daimi yenilənən rəsmi internet sahifəsində mövcuddur. ARDNF həmçinin vaxtaşırı olaraq mətbuat konfransları təşkil edir.</p> <p>5-ci Prinsipə verilən rəylərə də bax.</p> <p>Daha ətraflı məlumat üçün bax:  <a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a>  <a href="https://www.oilfund.az/storage/images/lfldho8sr9y.pdf">https://www.oilfund.az/storage/images/lfldho8sr9y.pdf</a>  <a href="https://www.oilfund.az/storage/images/oigo5rbbvn.pdf">https://www.oilfund.az/storage/images/oigo5rbbvn.pdf</a>  <a href="https://oilfund.az/storage/uploads/f0waqk7ikt.pdf">https://oilfund.az/storage/uploads/f0waqk7ikt.pdf</a></p>
<p><b><u>Prinsip 11.</u></b></p> <p>SF-in əməliyyatları və fəaliyyəti üzrə illik hesabatı və onu müşayiət edən maliyyə hesabatları nizamlı şəkildə tanınmış beynəlxalq və ya Milli Mühəsibat</p>	<p>ARDNF fəaliyyətə başladığı ildən illik hesabatlar və onu müşayiət edən maliyyə hesabatlarını hazırlamışdır.</p>

<p>Standartlarına uyğun olaraq hazırlanmalıdır.</p>	<p>ARDNF-nin bütün maliyyə hesabatları Maliyyə Hesabatının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanır. Fondun bütün illik hesabatları və onu müşayiət edən maliyyə hesabatları ARDNF-nin rəsmi internet sahifəsində yerləşdirilir.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a>  <a href="https://www.oilfund.az/report-and-statistics/report-archive">https://www.oilfund.az/report-and-statistics/report-archive</a></p>
<p><b><u>Prinsip 12.</u></b></p> <p>SF-in əməliyyatları və maliyyə hesabatları beynəlxalq və ya milli audit standartlarına uyğun olaraq ardıcıl surətdə illik audit olunmalıdır.</p>	<p>ARDNF fəaliyyətə başladığı ildən nüfuzlu müstəqil audit şirkətləri tərəfindən audit olunur. Auditorun seçilməsi prosesi Azərbaycan Respublikasının “Dövlət Satınalmaları” haqqında mövcud qanunvericiliyinə müvafiq qaydada təşkil edilmiş açıq tender vasitəsilə müəyyən olunur. 2019-2021-ci illər dövrü üçün ARDNF-nin maliyyə hesabatlarının auditi “Price Waterhouse Coopers” şirkətinə həvalə olunmuşdur.</p> <p>ARDNF-nin fəaliyyətinə dair bütün illik hesabatlar və onu müşayiət edən maliyyə hesabatları onun rəsmi internet sahifəsində yerləşdirilir.</p> <p>ARDNF-də eyni zamanda müntəzəm olaraq daxili audit hesabatlarını hazırlayan daxili auditor fəaliyyət göstərir.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a>  <a href="https://www.oilfund.az/report-and-statistics/report-archive">https://www.oilfund.az/report-and-statistics/report-archive</a>  <a href="http://www.e-qanun.az/framework/1029">http://www.e-qanun.az/framework/1029</a></p>
<p><b><u>Prinsip 13.</u></b></p> <p>Peşəkar və etik standartlar aydın şəkildə müəyyən olunmalı, SF-in idarəetmə orqanının, rəhbərliyinin və işçi heyətinin üzvlərinə bildirilməlidir.</p>	<p>Davranış və etik standartlar “İnvestisiya qaydaları”nda aydın şəkildə müəyyən olunmuşdur.</p> <p>ARDNF-nin vəzifəli şəxsləri və əməkdaşlarının peşə davranışı Beynəlxalq Maliyyə Bazarları Assosiasiyasının (ACI, Paris) Davranış Məcəlləsi ilə təsbit edilmiş etik normalara və davranış qaydalarına, həmçinin “ARDNF-nin əməkdaşlarının etik davranış Qaydaları”na uyğun gəlməlidir.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p>

<https://www.oilfund.az/storage/images/lfdho8sr9y.pdf>  
<https://oilfund.az/fund/management/behavior-rules>

**Prinsip 14.**

SF-in əməliyyatlarının idarə olunması məqsədi ilə üçüncü tərəflərlə qurulmuş bütün münasibətlər maliyyə və iqtisadi əsaslara söykənməli, eyni zamanda aydın qayda və prosedurlara əsaslanmalıdır.

ARDNF-nin üçüncü tərəflərlə əlaqəli fəaliyyəti maliyyə və iqtisadi əsaslara söykənir. ARDNF-nin “İnvestisiya qaydaları” və “İnvestisiya siyasəti” üçüncü tərəflərlə münasibətlərini tənzimləyir.

Xarici menecerlərlə əlaqəli bütün məsələlər ARDNF-nin fəaliyyətinə dair müvafiq sənədlərdə təfərrüatlı və aydın şəkildə müəyyən olunmuşdur. Xarici menecerlərin təyin olunması “Dövlət Satınalmaları” haqqında Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Xarici menecerlər menecerin kredit reytingi, idarə etdiyi aktivlərin həcmi, aktivlərin idarə edilməsi sahəsində təcrübə, təklif olunan gəlirlilik və risk dərəcəsi, təklif olunan ödəniş norması və s. kimi meyarlar əsasında seçilir. Xarici menecerlərin investisiya fəaliyyətinin onların müvafiq mandatına uyğunluğu gündəlik əsasda, portfellerinin gəlirliliyi isə aylıq əsasda yoxlanılır.

Daha ətraflı məlumat üçün bax:

<https://www.oilfund.az/storage/images/lfdho8sr9y.pdf>  
<https://www.oilfund.az/investments/investment>

**Prinsip 15.**

SF fəaliyyət və əməliyyatlarını həyata keçirdiyi ölkələrin bütün normativ qaydalarına və şəffaflıq tələblərinə riayət etməlidir.

ARDNF əməliyyat və fəaliyyətlərini həyata keçirdiyi ölkələrin bütün müvafiq normativ qaydalarına və şəffaflıq tələblərinə riayət edir.

**Prinsip 16.**

SF-in idarəetmə strukturu, məqsədləri, eləcə də SF-in ali idarəedici orqandan əməliyyat müstəqilliyi ictimaiyyətə açıqlanmalıdır.

ARDNF-nin idarəetmə strukturu, məqsədləri və əməliyyat müstəqilliyi müvafiq qanunvericilikdə aydın şəkildə müəyyən olunmuşdur.

	<p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a></p>
<p><b><u>Prinsip 17.</u></b></p> <p>SF beynəlxalq maliyyə bazarlarında sabitliyin təmin edilməsinə dəstək vermək, eləcə də investisiya etdiyi ölkələrdə etibarını artırmaq zəminində öz fəaliyyətinin iqtisadi və maliyyə istiqamətlərinə dair müvafiq maliyyə məlumatlarını ictimaiyyətə açıqlamalıdır.</p>	<p>ARDNF-nin illik olaraq hazırlayıb, ictimaiyyətə açıqladığı hesabatlarda eyni zamanda audit olunmuş maliyyə hesabatları da yer alır. Rüblük hesabatlar və ARDNF-nin fəaliyyətinə dair bütün digər maliyyə məlumatları Fondun rəsmi internet sahifəsində yerləşdirilir. ARDNF-nin vəsaitinin ümumi məbləği, vəsaitlərinin bölüşdürülməsi, seçilmiş bəncmark, illik gəlirlilik səviyyəsi və s. bu kimi maliyyə məlumatlarına daxildir.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/en/report-and-statistics/report-archive#">https://www.oilfund.az/en/report-and-statistics/report-archive#</a></p> <p><a href="https://www.oilfund.az/en/investments/quarterly-investment-results">https://www.oilfund.az/en/investments/quarterly-investment-results</a></p>
<p><b>C. Investisiya və Riskin idarə olunmasının əsasları</b></p> <p><b><u>Prinsip 18.</u></b></p> <p>SF-in investisiya siyasəti aydın, eyni zamanda ali idarəedici orqan və ya idarəetmə orqan(lar)ı tərəfindən müəyyən olunan Fondun məqsədlərinə, risk dözümlülüyünə, investisiya strategiyasına uyğun olmalı və fundamental portfel idarəetməsi prinsiplərinə əsaslanmalıdır.</p> <p><b>Alt-prinsip 18.1.</b></p> <p>İnvestisiya siyasəti SF-in maliyyə risklərinin səviyyəsini və borclanmadan mümkün istifadəni müəyyən etməlidir.</p>	<p>ARDNF-nin vəsaitlərinin idarə edilməsinin əsas istiqamətləri və investisiya qərarlarının şəffaflığının təmin olunması məsələləri “İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” vasitəsi ilə tənzimlənir. Digər məsələlərlə yanaşı, bu sənədlər vəsaitlərin strateji bölgüsü, investisiya portfelinin valyuta tərkibi, bəncmark, risk meyarları üzrə limitlər, ARDNF-nin xarici menecerləri üçün müəyyən olunmuş minimal tələblər, investisiya istiqamətləri üzrə tətbiq edilən limitlər, həmçinin Fondun tərəf müqabillərinin (kastodial bankların, müxbir bankların və s.) kredit göstəriciləri üzrə limitləri müəyyən edir.</p> <p>Derivativlər (svop, forvard, fyuçers və s.) yalnız mümkün riskin minimuma endirilməsi (hedcinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədi ilə istifadə oluna bilər.</p>



<p><b>Alt-prinsip 18.2.</b>  İnvestisiya siyasəti daxili və (ya) xarici investisiya menecerlərindən hansı dərəcədə istifadə olunma səviyyəsini, onların fəaliyyət və səlahiyyət çərçivələrini, eyni zamanda onların seçilməsi və icrasına nəzarət prosesini təyin etməlidir.</p> <p><b>Alt-prinsip 18.3.</b>  SF-in İnvestisiya siyasətinin məzmunu ictimaiyyətə açıqlanmalıdır.</p>	<p>ARDNF-nin xarici menecerlərin fəaliyyəti ilə bağlı rəhbər tutduğu qayda və prosedurlar üçün 14-cü Prinsipə verilmiş rəyə baxa bilərsiniz.</p> <p>“İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” ARDNF-nin rəsmi internet sahifəsində yerləşdirilmişdir.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/lfidho8sr9y.pdf">https://www.oilfund.az/storage/images/lfidho8sr9y.pdf</a>  <a href="https://www.oilfund.az/investments/investment">https://www.oilfund.az/investments/investment</a></p>
<p><b><u>Prinsip 19.</u></b></p> <p>SF-in investisiya qərarları Fondun investisiya siyasətinə uyğun olaraq risklər nəzərə alınmaqla gəlirlərin maksimallaşdırılmasına istiqamətlənməli, eləcə də maliyyə və iqtisadi əsaslara söykənməlidir.</p> <p><b>Alt-prinsip 19.1.</b>  Əgər investisiya qərarları iqtisadi və maliyyə əsaslarına malik olmazsa, bu qərarlar, investisiya siyasətində aydın şəkildə əks olunmalı və ictimaiyyətə açıqlanmalıdır.</p> <p><b>Alt-prinsip 19.2.</b>  SF-in vəsaitlərinin idarə edilməsi bu sahədə özünü doğrultmuş, qabaqcıl prinsiplərə əsaslanmalıdır.</p>	<p>“İnvestisiya Siyasəti”nə əsasən ARDNF-nin investisiya qərarları risklər nəzərə alınmaqla gəlirliliyin maksimumlaşdırılması məqsədinə əsaslanır. ARDNF-nin bütün investisiyaları vəsaitlərin idarə olunması sahəsində qabaqcıl təcrübəyə əsasən sırf iqtisadi və maliyyə qərarlarına söykənir.</p> <p>Həmçinin 18-ci Prinsipə verilən rəyə bax.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/investments/investment">https://www.oilfund.az/investments/investment</a></p>
<p><b><u>Prinsip 20.</u></b></p>	

<p>SF, özəl qurumlarla rəqabət şəraitində ikən hər hansı xüsusi əhəmiyyətli informasiyadan və ya dövlətin təsir vasitələrindən faydalanmamalıdır.</p>	<p>“ARDNF-nin Əsasnaməsi”nə əsasən Fond daxili bazarda investisiya edə bilməz. “İnvestisiya Qaydaları”na əsasən ARDNF öz investisiya qərarlarını tam müstəqil şəkildə qəbul edir. ARDNF-nin təşkilati və hüquqi əsasları onun hər hansı xüsusi əhəmiyyətli informasiyadan istifadəsinin qarşısını alır.</p> <p>Daha ətraflı məlumat üçün bax:</p> <p><a href="https://www.oilfund.az/storage/images/lfdho8sr9y.pdf">https://www.oilfund.az/storage/images/lfdho8sr9y.pdf</a>  <a href="https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf">https://www.oilfund.az/storage/images/sswctj9vko.pdf</a></p>
<p><b><u>Prinsip 21.</u></b></p> <p>SF səhmdar mülkiyyət hüquqlarını onun səhmlərə investisiya dəyərinin əsas elementi hesab edir. SF öz səhmdar hüquqlarından istifadə etdikdə, bunu SF-in investisiya siyasətinə uyğun şəkildə, investisiyaların maliyyə dəyərinə ziyan vurmadan həyata keçirməlidir.</p> <p>SF, onun səhmdar hüquqlarından istifadəsini müəyyən edən əsas meyarlar da daxil olmaqla, səsvermə hüququna sahib, katirovka olunmuş qurumların səhmlərinə ümumi yanaşmanı ictimaiyyətə açıqlamalıdır.</p>	<p>ARDNF səhm bazarlarında investisiya fəaliyyətinə 2012-ci ildə başlamışdır və hazırkı mərhələdə öz səhmdar mülkiyyət hüququndan istifadə etməmək qənaətidədir.</p>
<p><b><u>Prinsip 22.</u></b></p> <p>SF, onun investisiya fəaliyyəti ilə bağlı riskləri müəyyən edən, qiymətləndirən və idarə edən struktura malik olmalıdır.</p> <p><b>Alt-prinsip 22.1.</b> Risklərin idarə edilməsi sistemi etibarlı informasiyaya və müntəzəm hesabatvermə sistemlərinə əsaslanmalı və bunlar da öz</p>	<p>ARDNF-nin maliyyə əməliyyatları risklərinin müəyyən edilməsi, ölçülməsi və idarə olunması Fondun ümumi idarəetmə sistemində xüsusi yer tutur. Müvafiq normativ sənədlər (“İnvestisiya Qaydaları”, “İnvestisiya Siyasəti” və s.), risklərin idarə edilməsi üzrə ixtisaslaşmış bölmə (Risklərin idarə edilməsi departamenti), daxili və xarici audit funksiyaları, eyni zamanda “RiskMetrics” “RiskManager 4” kimi alətlər və daxildə hazırlanmış modellər ARDNF-də risklərin idarə edilməsi sistemini dəstəkləyir.</p> <p>“İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” risklərin idarə edilməsinin əsas istiqamətlərini müəyyənləşdirir, bazar, kredit,</p>

<p>növbəsində müvafiq risklərin məqbul hesab olunan ölçü və səviyyələrdə, nəzarət və həvəsləndirmə mexanizmləri, davranış kodeksləri, biznesin davamlı planlaşdırılması və müstəqil audit funksiyası çərçivəsində monitorinqi və idarə edilməsinə imkan verməlidir.</p> <p><b>Alt-prinsip 22.2.</b> SF-in risklərin idarə edilməsi sisteminə ümumi yanaşması ictimaiyyətə açıqlanmalıdır.</p>	<p>konsentrasiya və likvidlik riskləri üzrə əsas risk limitlərini təyin edir. Bununla yanaşı, risk limitləri gündəlik əsasda gəlirlilik və risk hesabatları vasitəsilə nəzarətdə saxlanılır. “İnvestisiya Qaydaları” və “İnvestisiya Siyasəti” sənədlərində bəhs olunan amillərə əlavə olaraq, bazar riskinin müntəzəm olaraq daha təfəssilatlı təhlili və nəzarəti aparılır. Təhlil prosesində faiz dərəcəsi həssaslıq təhlili (bir ödəmə müddəti üzrə faiz dərəcəsi dürasiyası (key rate duration), PV01 və s.), konsentrasiya riski (qruplar üzrə dürasiya, qruplar üzrə riskə məruz dəyər (RMD), marjinal RMD və s.), az ehtimallı hadisələr (şərti RMD, stress test) və ssenari üzrə təhlil kimi metodlardan istifadə edilir.</p> <p>ARDNF-nin əməliyyat riskləri daxili prosedur və qaydalar, eləcə də iş fəaliyyətinin davamlılığı əsasında idarə olunur.</p> <p>Daha ətraflı məlumat üçün bax: <a href="https://www.oilfund.az/storage/images/lfdho8sr9y.pdf">https://www.oilfund.az/storage/images/lfdho8sr9y.pdf</a> <a href="https://www.oilfund.az/investments/investment">https://www.oilfund.az/investments/investment</a></p>
<p><b><u>Prinsip 23.</u></b></p> <p>SF-in vəsait və investisiyalarının gəlirliliyi (bençmarkdan istifadə olunduğu təqdirdə, mütləq və bençmarkla nisbətdə) aydın müəyyən olunmuş prinsip və standartlara uyğun olaraq hesablanmalı və bu informasiya hesabat şəklində Fondun ali idarəedici orqanına göndərməlidir.</p>	<p>ARDNF-nin vəsaitləri ilə bağlı ətraflı məlumatlar (investisiya portfelinin xarici valyutalar üzrə bölgüsü, kredit reytingləri, yerləşdirilmə müddəti və coğrafi regionlar üzrə təsnifata dair məlumatlar daxil olmaqla) rüblük pres-revizlər vasitəsi ilə ictimaiyyətə çatdırılır. ARDNF-nin investisiyalarının gəlirliliyi bu sahədə mövcud olan ən yaxşı təcrübə əsasında hesablanır və illik hesabatda daxil edilir. İllik hesabatlar və rüblük məlumatlar ARDNF-nin rəsmi internet sahifəsində yerləşdirilir.</p> <p>Daha ətraflı məlumat üçün bax: <a href="https://oilfund.az/report-and-statistics/report-archive">https://oilfund.az/report-and-statistics/report-archive</a></p>
<p><b><u>Prinsip 24.</u></b></p> <p>ÜQPN-nin tətbiqi SF və ya onun verdiyi səlahiyyətlər əsasında başqa bir qurum tərəfindən müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır.</p>	<p>Bu hesabat ilk dəfə ARDNF-nin rəsmi internet sahifəsində 2011-ci ilin aprel ayında yerləşdirilmişdir və illik əsasda nəzərdən keçirilir.</p>